

# “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin icra vəziyyəti

İcra edilmişdir Qismən icra edilmişdir İcra edilməmişdir

## ÜMUMİ NƏTİCƏ



## HƏDƏFLƏR

1. Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi




2. Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi



3. İnsan kapitalının inkişaf etdirilməsi



4. Əlverişli biznes mühitinin inkişaf etdirilməsi




\* Əsas icraçı qurumların performansı müəyyənləşdirilərkən, hər bir qurumun əsas icraçı olduğu tədbirlərdən icra edilmiş tədbirlər «1» bal, qismən icra edilmiş tədbirlər «0.5» bal, icra edilməmiş tədbirlər «0» bal ilə qiymətləndirilməklə əldə edilmiş toplam nəticə həmin qurumların əsas icraçı olduqları tədbirlərin ümumi sayına bölünmüşdür. Belə ki, əsas icraçı qurumların performansı qiymətləndirilərkən, məsul olduqları tədbirlərin «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»ndəki tədbirlərdə xüsusi çəkisi nəzərə alınmamışdır.

\*\* Aidiyyəti qurumların məsul olduqları tədbirlərin sayı bu Strateji Yol Xəritəsinin təfəssilatı tədbirlər planı üzrə 2017-ci ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirləri özündə ehtiva edir.

## Əsas icraçı qurumların performansı\*

(100 ballıq şkala əsasında)

<10 10–90 >90



\*\*\* Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya

# “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin icra vəziyyəti

92%

- 2017-ci il üzrə icra göstəricisi

<10% 10%—90% >90%

Prioritetlərin icra vəziyyəti\*

Əsas icra göstəriciləri\*\*  
“outcome” (2025-ci il üzrə)

Təsir \*\*  
“impact”

Prioritetlərin icra vəziyyəti*	Əsas icra göstəriciləri** “outcome” (2025-ci il üzrə)	Təsir ** “impact”	
Neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək “qızıl qayda”nın qəbul edilməsi	100%	Qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının hazırkı 2,627 faizlik göstəricidən 2025-ci ilə qədər 4 faizə çatdırılması	2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım
Xərc/investisiya intizamının təminatı üçün mexanizmin yaradılması	100%	Qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması	2025-ci ilə qədər 450 mindən çox yeni iş yerinin yaradılması
Yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi	72%	Ticari mal və xidmətlər sektorunda, məsələn istehsal və ya turizm sektorlarında 2025-ci ilə qədər 150 min əlavə iş yerinin yaradılması	
İqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşmanın koordinasiya edilməsi	88%	Dövlət büdcəsinin ARDNF-in transfertlərindən asılılığının azaldılması	
Özəlləşdirmə gündəliyinin uğurla icrası və prioritet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi	75%		
Özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması	100%		
Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi	100%		
Əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılması	100%		
Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi	94%		
Təşviqedicə mühitin yaxşılaşdırılması vasitəsilə biznesin davamlılığının möhkəmləndirilməsi	100%		

\* Prioritetlərin icra vəziyyəti bu Strateji Yol Xəritəsinin təfəssatlı tədbirlər planı üzrə 2017-ci ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirləri özündə ehtiva edir.

\*\*Əsas icra göstəriciləri, eləcə də təsir indikatoru üzrə qiymətləndirmə 2025-ci ildə aparılacaqdır.

# 2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNG VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi\*

## Görülmüş işlər barədə qısa məlumat:

2017-ci ildə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərin 2017-ci il üzrə nəzərdə tutulmuş hissəsinin **86 faizinin** icrası tamamlanmış, **12 faizi** qismən icra edilmiş və **2 faizi** isə icra edilməmişdir.

Qabaqcıl beynəlxalq təcrübə və mövcud vəziyyət təhlil edilərək, Azərbaycanda tətbiq edilə biləcək büdcə qaydaları ilə bağlı hesabat təqdim olunmuşdur. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi hazırlanmışdır. Ortamüddətli Xərclər Çərçivəsinin mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanmışdır.

Pul təklifi kanallarının nəzarətə götürülməsini təmin edən pul proqramı (2017-ci il üçün) qəbul edilmiş və ilin yekunu üzrə bu proqrama əməl edilmişdir.

Valyuta hərracı mexanizminə müvafiq dəyişikliklər edilmiş, həmçinin xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limit ( $\pm 4\%$ ) ləğv edilmişdir. "Dövlət borcunun idarə edilməsi üzrə orta və uzunmüddətli strategiya" adlı sənəd hazırlanmışdır.

"Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Tədbirlər Planında müəyyən edilmiş istiqamətlər üzrə müvafiq islahat tədbirləri həyata keçirilmişdir.

Dövlət mülkiyyətçiliyinə əsaslanan tələbatı müəyyən edən meyarlar nəzərə alınmaqla "Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı" yenilənmişdir. Dövlət əmlakının özəlləşdirilməsi prosesi sürətləndirilərək 40-a yaxın müəssisə və obyektin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və onlardan 13-ü özəlləşdirilmişdir. 2017-ci il ərzində 11 səhmdar cəmiyyətinin səhmləri (9-u pul hərracları, 2-si investisiya müsabiqəsi vasitəsilə) özəlləşdirilmişdir. İl ərzində hərracı keçirilmiş 699 kiçik dövlət müəssisə və obyektinin 527-si, icarəyə verilmiş qeyri-yaşayış sahələrindən isə 232-si, yəni ümumilikdə 759 müəssisə və obyekt satılmışdır. 336 obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı qərar qəbul edilmiş və 320 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir.

İnvestisiyaların təşviqi mexanizmləri sahəsində beynəlxalq təcrübə öyrənilmiş və "Invest in Azerbaijan" mexanizmlərinin tənzimlənməsi qaydası hazırlanmışdır.

"Məktəbəqədər təhsil haqqında" 2017-ci il 14 aprel tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ümumi təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədi ilə 2017–2018-ci dərs ili "Ümumi təhsildə keyfiyyət ili" elan olunmuş və bu istiqamətdə həyata keçirilən tədbirləri əhatə edən Fəaliyyət Planı təsdiq edilmişdir. 2017-ci ilin aprel-may aylarında ölkənin qalan 26 regionunda 41 360 nəfər müəllimin bilik və bacarıqları qiymətləndirilmiş, ölkənin ümumi təhsil sistemində çalışan 140 min müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılmış, onların vəzifə maaşı 2 dəfə, həftəlik dərs yükü 1.5 dəfə artırılmışdır.

Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanmışdır. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu 2017-ci il 30 iyun tarixində qəbul edilmişdir.

\* İllik hesabatda qiymətləndirmə əlaqələndirici qurumlar tərəfindən görülmüş işlərə dair təqdim edilmiş hesabat (2017-ci il üzrə), aidliyəti tərəflərlə müzakirələr, təqdim edilmiş təsdiqedic sənədlər və digər qiymətləndirmə vasitələri əsasında həyata keçirilmişdir. Müvafiq istiqamətlər üzrə əlaqələndirici qurum Azərbaycan Respublikasının Mərkəzi Bankıdır.

## Prioritet 1.1. Neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək “qızıl qayda”nın qəbul edilməsi

### Görülmüş işlər barədə qısa məlumat

Qabaqcıl beynəlxalq təcrübə və mövcud vəziyyət təhlil edilərək, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanmışdır.

<b>İcra edilmişdir *</b>	<b>2 tədbirdən 2-si</b>	<b>100%</b>
<b>Qismən icra edilmişdir</b>	-	<b>0%</b>
<b>İcra edilməmişdir</b>	-	<b>0%</b>

\* İcra edilmiş alt-tədbirlərdən 1-inin icra müddəti 2018-ci il müəyyən edilsə də, 2017-ci ildə icra edilmişdir.

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə
1.1.1. “Qızıl qayda” prinsipi ilə uzlaşdırmanın həyata keçirilməsi	Maliyyə Nazirliyi	Dövlət Neft Fondu, İqtisadiyyat Nazirliyi, Maliyyə Sabitliyi Şurası	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Beynəlxalq təcrübənin araşdırılması, ölkədə tətbiqi imkanlarının qiymətləndirilməsi	Maliyyə Nazirliyi	Dövlət Neft Fondu, İqtisadiyyat Nazirliyi, Maliyyə Sabitliyi Şurası	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1.1.2. “Qızıl qayda” mexanizminin və parametrlərinin müəyyənləşdirilərək qəbul edilməsi	Maliyyə Nazirliyi	Dövlət Neft Fondu, İqtisadiyyat Nazirliyi, Maliyyə Sabitliyi Şurası	2018-2019	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla, normativ hüquqi aktların layihələrinin hazırlanması və hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	Maliyyə Nazirliyi	Dövlət Neft Fondu, İqtisadiyyat Nazirliyi, Maliyyə Sabitliyi Şurası	2018	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. “Qızıl qayda” mexanizminin tətbiqi	Maliyyə Nazirliyi	Dövlət Neft Fondu, İqtisadiyyat Nazirliyi, Maliyyə Sabitliyi Şurası	2019	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir

## Prioritet 1.2. Xərc/investisiya intizamının təminatı üçün mexanizmin yaradılması

### Görülmüş işlər barədə qısa məlumat

Ortamüddətli Xərclər Çərçivəsinin mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanmışdır.

<b>İcra edilmişdir</b>	<b>1 təbirdən 1-i</b>	<b>100%</b>
<b>Qismən icra edilmişdir</b>	-	<b>0%</b>
<b>İcra edilməmişdir</b>	-	<b>0%</b>

\* *Strateji Yol Xəritəsində bu prioritet üzrə müəyyən edilmiş 2 təbirdən birinin icra müddəti 2018–2020-ci illəri əhatə etdiyi üçün 2017-ci il üzrə qiymətləndirmədə həmin təbdirin icra vəziyyəti nəzərə alınmamışdır.*

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə
<b>1.2.1. Ortamüddətli Xərclər Çərçivəsinin yaradılması</b>	<b>Maliyyə Nazirliyi</b>	<b>İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Vergilər Nazirliyi</b>	<b>2017-2019</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1.“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla normativ hüquqi aktların layihələrinin hazırlanması	Maliyyə Nazirliyi	İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Vergilər Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2.“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	Maliyyə Nazirliyi	İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Vergilər Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
3.Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqinə hazırlıq görülməsi, bununla bağlı təlimlərin və digər zəruri tədbirlərin həyata keçirilməsi	Maliyyə Nazirliyi	İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Vergilər Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
4.Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqinə başlanılması	Maliyyə Nazirliyi	İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Vergilər Nazirliyi	2019	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>1.2.2. Nəticəəsaslı büdcə mexanizminin təşkil edilməsi</b>	<b>Maliyyə Nazirliyi</b>	<b>İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Vergilər Nazirliyi</b>	<b>2018-2020</b>	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
1.“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri	Maliyyə Nazirliyi	İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Vergilər Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir

nəzərə alınmaqla normativ hüquqi aktların layihələrinin hazırlanması				<input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
2.“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	Maliyyə Nazirliyi	İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Vergilər Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3.Nəticəəsaslı büdcə mexanizminin tətbiqinə hazırlıq görülməsi, bununla bağlı təlimlərin və digər zəruri tədbirlərin həyata keçilməsi	Maliyyə Nazirliyi	İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Vergilər Nazirliyi	2019	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
4.Nəticəəsaslı büdcə mexanizminin tətbiqinə başlanılması	Maliyyə Nazirliyi	İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Vergilər Nazirliyi	2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir



## Prioritet 1.3. Yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi

### Görülmüş işlər barədə qısa məlumat

Pul təklifi kanallarının nəzarətə götürülməsini təmin edən pul proqramı (2017-ci il üçün) qəbul edilmişdir. İlin yekunu üzrə bu proqrama əməl edilmiş və pul bazası 8.7% artmışdır. Eyni zamanda, xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limit ( $\pm 4\%$ ) ləğv edilmişdir. "Dövlət borcunun idarə edilməsi üzrə orta və uzunmüddətli strategiya" adlı sənəd hazırlanmışdır.

<b>İcra edilmişdir</b>	<b>5 tədbirdən 2-si</b>	<b>40%</b>
<b>Qismən icra edilmişdir</b>	<b>5 tədbirdən 3-ü</b>	<b>60%</b>
<b>İcra edilməmişdir</b>	<b>-</b>	<b>0%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə
1.3.1. Makroiqtisadi koordinasiyanın təmin edilməsi	Maliyyə Sabitliyi Şurası		2017–2018	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1.3.2. Yeni alternativ lövbərin hədəflənməsi	Mərkəzi Bank	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi	2016-2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1.3.3. Tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi	Mərkəzi Bank	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2017-2020	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Tam üzən məzənnəyə keçid üçün istehlak səbəbində idxalın əvəzlənməsi barədə tədbirlər planının hazırlanması	Mərkəzi Bank	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. Tədbirlər planının Maliyyə Sabitliyi Şurası tərəfindən təsdiqi	Mərkəzi Bank	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2017	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input checked="" type="checkbox"/> icra edilməmişdir
3. Tədbirlər planının icrasına başlanılması	Mərkəzi Bank	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
4. Tam üzən məzənnə rejiminə keçid üçün tədiyə balansında və istehlak səbəbində idxalın xüsusi çəkisinin GZİT təhlilinin aparılması və tam üzən məzənnə rejiminə keçidin müddətlərinin müəyyənləşdirilməsi	Mərkəzi Bank	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2019	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
5. Tam üzən məzənnə rejiminə keçid	Mərkəzi Bank	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
1.3.4. Banklararası bazarın fəaliyyətinin təkmilləşdirilməsi	Mərkəzi Bank	Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2017-2020	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Banklararası bazarın fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər planının hazırlanması	Mərkəzi Bank	Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir

2. Tədbirlər planının Maliyyə Sabitliyi Şurası tərəfindən təsdiqi	Mərkəzi Bank	Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
3. Tədbirlər planının normativ hüquqi bazada dəyişiklik nəzərdə tutulmayan tədbirlərinin icrasına başlanılması	Mərkəzi Bank	Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
4. Tədbirlər planının normativ hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutan tədbirlərinin icrası ilə bağlı "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyası Qanununun tələbləri nəzərə alınmaqla normativ hüquqi aktların layihələrinin hazırlanması və hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	Mərkəzi Bank	Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
5. Tədbirlər planının tam tətbiqi	Mərkəzi Bank	Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>1.3.5. Adekvat iqtisadi gözləntilərin formalaşdırılması və idarə edilməsi</b>	<b>Mərkəzi Bank</b>	<b>Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası</b>	<b>2017-2020</b>	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Pul siyasətinin ictimaiyyətə səmərəli çatdırılmasının təmin edilməsi üçün kommunikasiya strategiyasının hazırlanması və təsdiqi	Mərkəzi Bank	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2017-2018	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. Kommunikasiya strategiyasının icrası	Mərkəzi Bank	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2018-2020	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir

3. Normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi	Mərkəzi Bank	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2017-2018	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
4. Gələcək dövrlərdə inflyasiyanın hədəflənməsi üzrə adekvat iqtisadi gözləntilərin formalaşdırılması və idarə edilməsi üçün tədbirlər planının hazırlanıb təsdiq edilməsi	Mərkəzi Bank	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2019	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
5. Həmin normativ hüquqi baza və tədbirlər planının tətbiqi üzrə hazırlıq işlərinin görülməsi	Mərkəzi Bank	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası	2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir

## Prioritet 2.1. İqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşmanın koordinasiya edilməsi

### Görülmüş işlər barədə qısa məlumat:

Dövlət mülkiyyətçiliyinə əsaslanan tələbatı müəyyən edən meyarlar nəzərə alınmaqla “Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı” yenilənmişdir. Dövlət əmlakının özəlləşdirilməsi prosesi sürətləndirilərək 40-a yaxın müəssisə və obyektin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və 13-ü özəlləşdirilmişdir.

Eyni zamanda, 1 müəssisənin bazasında səhmdar cəmiyyət yaradılmış, 1 birgə müəssisənin nizamnamə kapitalındakı dövlətin payı inventarizasiya olunaraq yenidən qiymətləndirilib satılmışdır. 2017-ci il ərzində 11 səhmdar cəmiyyətin səhmləri (9-u pul hərracları, 2-si investisiya müsabiqəsi vasitəsilə) özəlləşdirilmişdir. İl ərzində hərracı keçirilmiş 699 kiçik dövlət müəssisə və obyektinin 527-si, icarəyə verilmiş qeyri-yaşayış sahələrindən isə 232-si, yəni ümumilikdə 759 müəssisə və obyekt satılmışdır. 336 obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı qərar qəbul edilmiş və 320 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir.

<b>İcra edilmişdir</b>	<b>3 tədbirdən 2-si</b>	<b>67%</b>
<b>Qismən icra edilmişdir</b>	<b>3 tədbirdən 1-i</b>	<b>33%</b>
<b>İcra edilməmişdir</b>	<b>-</b>	<b>0%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə
2.1.1. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı normativ bazanın yaradılması	Azərbaycan Respublikası Prezidentinin Administrasiyası	Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi	2016	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2.1.1. Dövlət mülkiyyətçiliyinə əsaslanan tələbatın müəyyən edilməsi	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2017–2020	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Strateji Yol Xəritəsində müəyyən edilmiş meyarlara uyğun olaraq özəlləşdirilməyəcək dövlət müəssisələrinin siyahısının hazırlanması	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2.1.2-1. Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması	Əmlak Məsələləri Dövlət Komitəsi		2016-2018	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2.1.2-2. İdarəetmənin təkmilləşdirilməsi və səmərəliliyin yüksəldilməsi məqsədilə dövlət mülkiyyətində olan müəssisələr üzrə islahat proqramının icrası	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2017-2019	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. İdarəetmənin təkmilləşdirilməsi və səmərəliliyin yüksəldilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. Beynəlxalq təcrübə və aidiyyəti dövlət qurumlarının təklifləri nəzərə alınmaqla "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələblərinə uyğun qaydada müvafiq qanunvericilik layihələrinin və tədbirlər planının hazırlanması	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
3. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir

və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi və hazırlanmış tədbirlər planının təsdiqi				
4. Tədbirlər planının illər üzrə icrası	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2018-2019	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir

## Prioritet 2.2. Özəlləşdirmə gündəliyinin uğurla icrası və prioritet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi

### Görülmüş işlər barədə qısa məlumat:

Özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərə dair vahid məlumat bazası və 2018-ci il üzrə “Özəlləşdirmə Gündəliyi” hazırlanmışdır.

Prioritet sektorlar daxil olmaqla, dövlət əmlakının idarə olunmasının səmərəliliyinin artırılması, özəlləşdirilməsi və idarəetməyə verilməsi sahələrində yeni yanaşmaların tətbiqinə başlanılmış, özəlləşdirilən dövlət əmlaklarının müstəqil qiymətləndiricilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilməsi və açıq hərraclar (o cümlədən elektron hərraclar) vasitəsilə satışa yönəldilməsi təmin edilmişdir. Nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə, əsasən prioritet sektorları əhatə edən müəssisələrin qiymətləndirilməsi aparılmış və potensial inkişaf istiqamətləri təhlil edilmişdir.

Yeni formatda artıq 60-a yaxın hərrac keçirilmiş, həmin hərraclarda 1500-dən artıq dövlət əmlakı satışa çıxarılmışdır. Potensial alıcıların özəlləşdirilən müəssisələr haqqında daha dolğun məlumatlandırılması məqsədi ilə “Özəlləşdirmə Portalı” yaradılmış, özəlləşdirilən müəssisələrin foto görüntüləri, ortofoto xəritələri, müəssisə haqqında məlumat, onun qısa GZİT təhlili, ilkin marketing araşdırması və s. haqqında məlumatlar portalda yerləşdirilmişdir.

Yeni yanaşma hesab olunacaq daha bir məqam ondan ibarətdir ki, bundan sonra özəlləşdirilən istehsal təyinatlı müəssisələr əsasən investisiya müsabiqələri vasitəsilə özəlləşdiriləcək və bu zaman potensial alıcılardan İnvestisiya Proqramı (biznes-planın) icra olunması tələb olunacaqdır.

<b>İcra edilmişdir</b>	<b>2 tədbirdən 1-i</b>	<b>50%</b>
<b>Qismən icra edilmişdir</b>	<b>2 tədbirdən 1-i</b>	<b>50%</b>
<b>İcra edilməmişdir</b>	<b>-</b>	<b>0%</b>



Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə
<b>2.2.1. Gələcəkdə özəlləşdirməyə açıq elan edilə biləcək bəzi təsnif olunmuş əmlaklara dair özəlləşdirmə gündəliyinin idarə olunması</b>	<b>Əmlak Məsələləri Dövlət Komitəsi</b>	<b>İqtisadiyyat Nazirliyi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1.Özəlləşdirilməyə açıq elan edilə biləcək əmlakların təsnifləşdirilməsi və özəlləşdirmə gündəliyinin idarə olunması üzrə beynəlxalq təcrübənin öyrənilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün təkliflərin toplanması və ümumiləşdirilməsi	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2.Normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyası Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3. Özəlləşdirmə gündəliyinin yaradılması və idarə olunması üzrə tədbirlər planının hazırlanması	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
4. Tədbirlər planının illər üzrə icrası	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>2.2.2. Prioritet sektorlarda müəyyən edilmiş özəlləşdirmə yanaşmasının tətbiqi</b>	<b>Əmlak Məsələləri Dövlət</b>	<b>İqtisadiyyat Nazirliyi</b>	<b>2017-2020</b>	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir

	<b>Komitəsi</b>			
1. Beynəlxalq təcrübənin öyrənilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün təkliflərin toplanması və ümumiləşdirilməsi	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. Normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyası Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3. Tədbirlər planının hazırlanması	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
4. Tədbirlər planının illər üzrə icrası	Əmlak Məsələləri Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir

## Prioritet 2.3. Özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması

### **Görülmüş işlər barədə qısa məlumat:**

Ən uyğun investor profillərinin seçilməsi məqsədilə 51 özəl, ianə, pensiya və dövlət investisiya fondu haqqında təqdimat hazırlanmış, onların investisiya maraqları və Azərbaycanla əməkdaşlıq imkanları müəyyən edilmişdir. Investisiyaların təşviqi mexanizmləri sahəsində beynəlxalq təcrübə öyrənilmiş və "Invest in Azerbaijan" mexanizmlərinin tənzimlənməsi barədə qayda layihəsi hazırlanmışdır. 50-yə yaxın xarici investorla əməkdaşlıqla bağlı danışıqlar aparılmış, investisiya layihələri investorlara təqdim olunmuşdur.

Bəzi müəssisələrin uzun müddət özəlləşdirmə siyahısında qalmasının səbəbləri araşdırılmışdır. Müəssisələr məsləhətçi şirkətlər tərəfindən bazar prinsiplərinə uyğun qiymətləndirilərək, investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməyə çıxarılmış və bəzi müəssisələrin özəlləşdirilməsi baş tutmuşdur.

<b>İcra edilmişdir</b>	<b>1 təbirdən 1-i</b>	<b>100%</b>
<b>Qismən icra edilmişdir</b>	-	<b>0%</b>
<b>İcra edilməmişdir</b>	-	<b>0%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə
<b>2.3.1. Ən uyğun investor profillərinə struktur yanaşmanın tətbiq edilməsi</b>	<b>İqtisadiyyat Nazirliyi</b>	<b>Əmlak Məsələləri Dövlət Komitəsi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1.Beynəlxalq təcrübənin öyrənilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün təkliflərin toplanması və ümumiləşdirilməsi	İqtisadiyyat Nazirliyi	Əmlak Məsələləri Dövlət Komitəsi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2.Normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	İqtisadiyyat Nazirliyi	Əmlak Məsələləri Dövlət Komitəsi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3. Tədbirlər planının hazırlanması	İqtisadiyyat Nazirliyi	Əmlak Məsələləri Dövlət Komitəsi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
4. Tədbirlər planının illər üzrə icrası	İqtisadiyyat Nazirliyi	Əmlak Məsələləri Dövlət Komitəsi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir

## Prioritet 3.1. Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi

### Görülmüş işlər barədə qısa məlumat:

Uşaqların təhsili və inkişafında müstəsna rolu nəzərə alınaraq, məktəbəqədər təhsil prosesinin təşkili, həmin müəssisələrin maliyyələşdirilməsinin və idarə edilməsinin təkmilləşdirilməsi, keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı məsələlərin həlli məqsədi ilə “Məktəbəqədər təhsil haqqında” 2017-ci il 14 aprel tarixli Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanı imzalanmışdır.

Ümumi təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədi ilə 2017–2018-ci dər il “Ümumi təhsildə keyfiyyət ili” elan olunmuş və bu istiqamətdə həyata keçirilən tədbirləri əhatə edən Fəaliyyət Planı təsdiq edilmişdir.

2017-ci ilin aprel-may aylarında ölkənin qalan 26 regionunda 41 360 nəfər müəllimin bilik və bacarıqları qiymətləndirilmiş, ölkənin ümumi təhsil sistemində çalışan 140 min müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılmış, onların vəzifə maaşı 2 dəfə, həftəlik dərslər yükü 1.5 dəfə artırılmışdır.

Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib yerləşdirilməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları” təsdiq edilmiş və təşkil olunmuş müsabiqə nəticəsində 198 nəfər direktor vəzifəsinə işə qəbul edilmişdir.

“Peşə təhsili haqqında” qanun layihəsi işlənilib hazırlanmış, peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri təsdiq edilmişdir. Peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və optimallaşdırılması, informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması, peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili ilə bağlı təkliflər hazırlanmışdır.

“Ali təhsil müəssisələrinə tədqiqat universiteti statusunun verilməsinə dair Tələblər” təsdiq edilmişdir. Universitetlərin müstəqilliyinin artırılması, akademik və elmi fəaliyyətdə çevikliyin təmin edilməsi, eyni zamanda, müasir idarəetmə modellərinin tətbiqi məqsədilə bir sıra universitetlərə publik hüquqi şəxs statusu verilmişdir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə müvafiq olaraq müəllimlər arasında sağlam rəqabətin gücləndirilməsi, innovativ fəaliyyətin stimullaşdırılması, tədrislə bağlı müxtəlif innovativ ideyaların sınaqdan keçirilməsi, müsbət təcrübələrin tətbiqi məqsədilə 2017-ci ildə ilk dəfə olaraq “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” keçirilmişdir.

<b>İcra edilmişdir</b>	<b>7 tədbirdən 7-si</b>	<b>100%</b>
<b>Qismən icra edilmişdir</b>	-	<b>0%</b>
<b>İcra edilməmişdir</b>	-	<b>0%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə
<b>3.1.1. Məktəbəqədər təhsillə əhatə olunma səviyyəsinin yüksəldilməsi və təlim-tərbiyə texnologiyalarının təkmilləşdirilməsi</b>	<b>Təhsil Nazirliyi</b>	<b>Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	Təhsil Nazirliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. 2018–2020-ci illər üzrə tədbirlər planının hazırlanması və təsdiqi	Təhsil Nazirliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3. Tədbirlər planının icrası	Təhsil Nazirliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>3.1.2. Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi və təmayülləşmənin inkişaf etdirilməsi</b>	<b>Təhsil Nazirliyi</b>	<b>Azərbaycan Milli Elmlər Akademiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin	Təhsil Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir

Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi				
2. 2018–2020-ci illər üzrə tədbirlər planının hazırlanması və təsdiqi	Təhsil Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3. Tədbirlər planının icrası	Təhsil Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>3.1.3. İlk peşə və orta ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması</b>	<b>Təhsil Nazirliyi</b>	<b>Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	Təhsil Nazirliyi	Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2017-2018	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. Tədbirlər planının hazırlanması (“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” də nəzərə alınmaqla)	Təhsil Nazirliyi	Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3. Tədbirlər planının illər üzrə icrası	Təhsil Nazirliyi	Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir

				<input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>3.1.4. Ali təhsil müəssisələrində “təhsil- tədqiqat-innovasiya” formatında inkişafın təşviqi</b>	<b>Təhsil Nazirliyi</b>	<b>Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat Nazirliyi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1.Normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	Təhsil Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. 2018–2020-ci illər üzrə tədbirlər planının hazırlanması və təsdiqi	Təhsil Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3. Tədbirlər planının icrası	Təhsil Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat Nazirliyi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>3.1.5. Elmi tədqiqat fəaliyyətinin inkişafı və biliklərə əsaslanan cəmiyyət quruculuğunun dəstəklənməsi</b>	<b>Azərbaycan Milli Elmlər Akademiyası</b>	<b>Təhsil Nazirliyi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1.Normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikasının Prezidenti	Azərbaycan Milli Elmlər Akademiyası	Təhsil Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir



Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanına təqdim edilməsi				
2. 2018-2020-ci illər üzrə tədbirlər planının hazırlanması və təsdiqi	Azərbaycan Milli Elmlər Akademiyası	Təhsil Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3. Tədbirlər Planının icrası	Azərbaycan Milli Elmlər Akademiyası	Təhsil Nazirliyi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>3.1.6. İnnovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsi</b>	<b>Təhsil Nazirliyi</b>	<b>Azərbaycan Milli Elmlər Akademiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi</b>	2017-2020	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	Təhsil Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. 2018–2020-ci illər üzrə tədbirlər planının hazırlanması və təsdiqi	Təhsil Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3. Tədbirlər planının icrası	Təhsil Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir

		Nazirliyi		<input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>3.1.7. İnsan kapitalının inkişafında iştirak edən fiziki və texnoloji infrastrukturun təkmilləşdirilməsi</b>	<b>Təhsil Nazirliyi</b>	<b>Azərbaycan Milli Elmlər Akademiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	Təhsil Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. 2018–2020-ci illər üzrə tədbirlər planının hazırlanması və təsdiqi	Təhsil Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3. Tədbirlər planının icrası	Təhsil Nazirliyi		2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir

## Prioritet: 3.2. Əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılması

### Görülmüş işlər barədə qısa məlumat:

İnsan resurslarının əmək bazarı tələblərinə uyğun formalaşdırılması, iş axtarışı imkanlarının sadələşdirilməsi məqsədilə peşə yönümü və peşə seçimi üçün peşələr haqqında məlumatlara çıxış imkanları, sahibkarlığa başlayanlar üçün biznes məsləhətləri, informal və qeyri-formal yolla əldə edilmiş səriştələrin tanınması, əməyin stimullaşdırılması tədbirləri, insan kapitalının keyfiyyətinin artırılması və iş axtarışı sistemləri ilə bağlı bir sıra ölkələrin qanunvericiliyi və milli icra mexanizmləri araşdırılmışdır.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanunu qəbul edilmişdir.

İstehsalın və investisiyaların təşviqi, ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsi, Azərbaycanın global dəyər zəncirinə qoşulması məqsədilə yeni mexanizm və imkanların yaradılması istiqamətində müxtəlif ölkələrin qanunvericiliyi araşdırılaraq öyrənilmiş, təkliflər hazırlanmışdır.

Ölkədə innovasiya fəaliyyətinə investisiya qoyuluşunun təşviq edilməsi istiqamətində beynəlxalq təcrübə öyrənilməklə, Azərbaycan Respublikasının milli innovasiya sisteminin formalaşması və inkişafına dair proqramın layihəsi hazırlanmışdır.

<b>İcra edilmişdir</b>	<b>4 tədbirdən 4-ü</b>	<b>100%</b>
<b>Qismən icra edilmişdir</b>	-	<b>0%</b>
<b>İcra edilməmişdir</b>	-	<b>0%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə
<b>3.2.1. Dəstəkləyici sistemin yaradılması</b>	<b>İqtisadiyyat Nazirliyi</b>	<b>Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Beynəlxalq təcrübənin araşdırılması	İqtisadiyyat Nazirliyi	Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. Dəstəkləyici sistemin formalaşdırılması üçün müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	İqtisadiyyat Nazirliyi	Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2017-2018	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
3. 2018–2020-ci illər üzrə tədbirlər planının hazırlanması və təsdiqi	İqtisadiyyat Nazirliyi	Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
4. Tədbirlər planının icrası	İqtisadiyyat Nazirliyi	Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>3.2.2. İstehsalın və investisiyanın təşviq edilməsi</b>	<b>İqtisadiyyat Nazirliyi</b>	<b>Maliyyə Nazirliyi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin hazırlanması	İqtisadiyyat Nazirliyi	Maliyyə Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir

2. Normativ hüquqi bazanın hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	İqtisadiyyat Nazirliyi	Maliyyə Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3. 2018–2020-ci illər üzrə tədbirlər planının hazırlanması və təsdiqi	İqtisadiyyat Nazirliyi	Maliyyə Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
4. Tədbirlər planının icrası	İqtisadiyyat Nazirliyi	Maliyyə Nazirliyi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>3.2.3. İnnovasiya fəaliyyətinə investisiya qoyuluşunun təşviq edilməsi</b>	<b>İqtisadiyyat Nazirliyi</b>	<b>Azərbaycan Milli Elmlər Akademiyası</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> <b>icra edilmişdir</b> <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin hazırlanması	İqtisadiyyat Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. Normativ hüquqi bazanın hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə, müvafiq	İqtisadiyyat Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir

olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi				
3. 2018–2020-ci illər üzrə tədbirlər planının hazırlanması və təsdiqi	İqtisadiyyat Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
4. Tədbirlər planının icrası	İqtisadiyyat Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>3.2.4. Sektorlar üzrə əmək məhsuldarlığı təşəbbüslərinin reallaşması</b>	<b>İqtisadiyyat Nazirliyi</b>	<b>Azərbaycan Milli Elmlər Akademiyası</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> <b>icra edilmişdir</b> <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Əmək məhsuldarlığının mövcud vəziyyətinin öyrənilməsi və beynəlxalq təcrübənin araşdırılması	İqtisadiyyat Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası	2017-2018	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. Normativ hüquqi bazanın hazırlanması və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	İqtisadiyyat Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3. 2019–2020-ci illər üzrə tədbirlər planının hazırlanması və təsdiqi	İqtisadiyyat Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
4. Tədbirlər planının icrası	İqtisadiyyat Nazirliyi	Azərbaycan Milli Elmlər Akademiyası	2019-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir

				<input type="checkbox"/> icrasına başlanılmamışdır <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
--	--	--	--	--

## Prioritet: 4.1. Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi

### Görülmüş işlər barədə qısa məlumat:

Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi sahəsində bir sıra ölkənin qanunvericiliyi araşdırılmış və nəticədə “Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsi hazırlanmışdır.

Ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanmışdır.

Səmərəli vergi sisteminin təşviq edilməsi istiqamətində araşdırmalar aparılmışdır.

Dövlət xidmətlərinin çevikliyi və səmərəliliyinin artırılması məqsədilə “Dövlət xidmətlərinin təşkilində DATA analizi”, “Açıq hökumət məlumatlarından istifadə edilməsi” və “Elektron hökumət həlləri” kimi araşdırmalar aparılmışdır. Bu zaman bir sıra ölkənin təcrübəsi öyrənilmiş, eyni zamanda, “Dünya Bankı”nın “Dövlət orqanlarının fəaliyyətinin ölçülməsində “Yaxşı idarəçilik” prinsipləri: şəffaflıq, səmərəlilik, cavabdehlik və effektivlik” prinsipləri təhlil edilmişdir. Dövlət xidmətlərinin təşkilində “Açıq hökumət məlumatları”ndan istifadə, qabaqcıl texnologiyaların və elektron həllərin tətbiqi ilə bağlı araşdırmalar aparılmış, səfərlər təşkil edilmişdir.

Azad ticarət sazişlərinin bağlanması məqsədilə bir sıra ölkənin təcrübəsi öyrənilmiş, həmin ölkələrin bağladığı analogi sazişlər və onların ticarətə qarşılıqlı təsiri ətraflı təhlil edilmişdir. 31 oktyabr 2017-ci il tarixində Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu” imzalanmışdır.

Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması məqsədilə müvafiq qanun layihələri hazırlanmışdır.

<b>İcra edilmişdir</b>	<b>5 tədbirdən 4-ü</b>	<b>80%</b>
<b>Qismən icra edilmişdir</b>	<b>5 tədbirdən 1-i</b>	<b>20%</b>
<b>İcra edilməmişdir</b>	<b>-</b>	<b>0%</b>



Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə
<b>4.1.1. Azad rəqabət mühitinin inkişaf etdirilməsi</b>	<b>İqtisadiyyat Nazirliyi</b>	<b>Ədliyyə Nazirliyi</b>	<b>2017-2019</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin hazırlanması	İqtisadiyyat Nazirliyi	Ədliyyə Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. Normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	İqtisadiyyat Nazirliyi	Ədliyyə Nazirliyi	2017-2018	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
3. İnstitusional bazanın təkmilləşdirilməsi	İqtisadiyyat Nazirliyi	Ədliyyə Nazirliyi	2019	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>4.1.2. Səmərəli vergi sisteminin təşviq edilməsi</b>	<b>Vergilər Nazirliyi</b>	<b>İqtisadiyyat Nazirliyi</b>	<b>2017-2020</b>	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Beynəlxalq təcrübənin öyrənilməsi	Vergilər Nazirliyi	İqtisadiyyat Nazirliyi	2017	<input type="checkbox"/> icra edilmişdir <input checked="" type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. 2018–2020-ci illər üzrə tədbirlər planının hazırlanması və təsdiqi	Vergilər Nazirliyi	İqtisadiyyat Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
3. Tədbirlər planının icrası	Vergilər Nazirliyi	İqtisadiyyat Nazirliyi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir

				<input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>4.1.3. Dövlət xidmətlərinin çevikliyinin və səmərəliliyin artırılması</b>	<b>Azərbaycan Respublikası-nın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi</b>	<b>Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Beynəlxalq təcrübənin öyrənilməsi	Azərbaycan Respublikası-nın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. Dövlət xidmətlərinin çevikliyinin və səmərəliliyin artırılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi	Azərbaycan Respublikası-nın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2018	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
3. 2018–2020-ci illər üzrə tədbirlər planının hazırlanması və təsdiqi	Azərbaycan Respublikası-nın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir

	Dövlət Agentliyi			
4. Tədbirlər planının icrası	Azərbaycan Respublikası-nın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>4.1.4. Azad ticarət sazişlərinin bağlanması</b>	<b>İqtisadiyyat Nazirliyi</b>	<b>Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> <b>icra edilmişdir</b> <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycana tətbiqinin müsbət və mənfi cəhətlərinin təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması	İqtisadiyyat Nazirliyi	Xarici İşlər Nazirliyi,	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. Azərbaycanın iqtisadi maraqları gözlənilməklə azad ticarət sazişlərinin bağlanılmasına hazırlığın başa çatdırılması	İqtisadiyyat Nazirliyi	Dövlət Gömrük Komitəsi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>4.1.5. Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması, onların biznes mühitinə dəstək istiqamətində tətbiq edilməsi</b>	<b>Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi</b>	<b>İqtisadiyyat Nazirliyi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> <b>icra edilmişdir</b> <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması, onların biznes mühitinə dəstək istiqamətində tətbiq edilməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun tələbləri nəzərə alınmaqla hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti	Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir

orqanlarına təqdim edilməsi				
2. İnstitusional hazırlığın ilkin mərhələsinin başa çatdırılması	Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
3. Bu prosesin davamı üzrə tədbirlər planının hazırlanıb təsdiq edilməsi	Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
4. Tədbirlər planının tətbiqi	Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
5. Texniki rəqlamentlərin icrasına nəzarət sisteminin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin görülməsi	Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi	İqtisadiyyat Nazirliyi	2018-2019	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir

## Prioritet 4.2. Təşviqədiçi mühitin yaxşılaşdırılması vasitəsilə biznesin davamlılığının möhkəmləndirilməsi

### Görölmüş işlər barədə qısa məlumat:

“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Tədbirlər Planında müəyyən edilmiş istiqamətlər üzrə müvafiq islahat tədbirləri həyata keçirilmişdir.

Statistika sahəsində metodoloji bazanın inkişaf etdirilməsi məqsədilə bir sıra metodoloji material BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmış, yeni metodologiyalar hazırlanmış və tətbiq edilmişdir. Statistikanın bütün sahələri üzrə 33 metodoloji material hazırlanmış, onlardan 20-si hesabat formalarının tərtib olunmasına, 13-ü isə statistik müayinələrin keçirilməsinə, keyfiyyətin idarə edilməsinə, statistik göstəricilər sisteminin hazırlanmasına və digər məsələlərə aid olmuşdur. Statistika məlumatlarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə statistik hesabat formalarının təkmilləşdirilməsi davam etdirilmişdir. Aidiyyəti dövlət qurumlarının rəyi nəzərə alınmaqla, il ərzində 1 yeni rəsmi statistika hesabatı forması təsdiq edilmiş, 1 hesabat forması ləğv edilmiş və 20 hesabat formasına yenidən baxılaraq göstəricilərdə dəyişikliklər edilmişdir.

Dövlət Statistika Komitəsinin Aparatında və Keyfiyyəti İdarəetmə Sisteminin (KİS) tətbiq edildiyi yerli statistika orqanlarında İdarəetmə Sistemləri üzrə Sertifikatlaşdırma auditi bu sahədə dünya liderlərindən olan İsveçrənin SGS şirkəti tərəfindən aparılmış və onun nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin Aparatı və Keyfiyyəti İdarəetmə Sisteminin tətbiq edildiyi 13 yerli statistika orqanı MDB milli statistika qurumları arasında ilk olaraq “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür.

<b>İcra edilmişdir</b>	<b>3 tədbirdən 3-ü</b>	<b>100%</b>
<b>Qismən icra edilmişdir</b>	-	<b>0%</b>
<b>İcra edilməmişdir</b>	-	<b>0%</b>

Planlaşdırılmış tədbirlər	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Ümumi nəticə
4.2.1. <b>Biznesin təşkilinin asanlaşdırılması üçün mövcud islahatların sürətləndirilməsi və beynəlxalq reytinglərdə mövqelərin yaxşılaşdırılması</b>	Komissiya	İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası	2017-2020	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. <b>Beynəlxalq təcrübənin öyrənilməsi və institusional hazırlığın başa çatdırılması</b>	Komissiya	İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. <b>Tədbirlər planının hazırlanması və təsdiqi</b>	Komissiya	İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir

		Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası		
3. Tədbirlər planının illər üzrə icrası	Komissiya	İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası	2017-2020	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
<b>4.2.2. Statistika infrastrukturunun təkmilləşdirilməsi</b>	<b>Dövlət Statistika Komitəsi</b>	<b>Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Rəsmi statistikaya dair metodoloji bazanın inkişaf etdirilməsi	Dövlət Statistika Komitəsi	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi	2017 -2020 (mütəmadi)	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. Statistik alətlər sisteminin təkmilləşdirilməsi	Dövlət Statistika Komitəsi	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd	2017 -2020 (mütəmadi)	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir

		Təsərrüfatı Nazirliyi		
3. Statistika sistemində keyfiyyətin idarə edilməsi və metaməlumatlar sistemlərinin inkişaf etdirilməsi	Dövlət Statistika Komitəsi	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi	2017 -2020 (mütəmadi)	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
4. Statistik istehsal prosesində İKT və statistik innovasiyaların tətbiqinin genişləndirilməsi	Dövlət Statistika Komitəsi	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi	2017 -2020 (mütəmadi)	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
5. Dövlət statistika orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və kadr potensialının gücləndirilməsi	Dövlət Statistika Komitəsi	Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi	2017 -2020 (mütəmadi)	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
<b>4.2.3. Yaxşı idarəetmə və effektiv stimullar vasitəsilə birbaşa xarici investisiya strategiyasının həyata keçirilməsi</b>	<b>İqtisadiyyat Nazirliyi</b>	<b>Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi</b>	<b>2017-2020</b>	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
1. Beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin hazırlanması	İqtisadiyyat Nazirliyi	Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
2. Normativ hüquqi bazanın yaradılmasının ilkin mərhələsinin başa çatdırılması	İqtisadiyyat Nazirliyi	Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi	2017	<input checked="" type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir
3. Birbaşa xarici investisiya strategiyasının hazırlanması	İqtisadiyyat Nazirliyi	Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
4. Birbaşa xarici investisiya strategiyasının tədbirlər planının hazırlanması	İqtisadiyyat Nazirliyi	Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi	2018	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə



				qiymətləndirilmir
5. Tədbirlər planının icrası	İqtisadiyyat Nazirliyi	Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi	2018-2020	<input type="checkbox"/> icra edilmişdir <input type="checkbox"/> qismən icra edilmişdir <input type="checkbox"/> icra edilməmişdir <input checked="" type="checkbox"/> 2017-ci il üzrə qiymətləndirilmir
<b>4.3. İnstitusional islahatların həyata keçirilməsi</b>				
<b>4.3.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması</b>	<b>Azərbaycan Respublikası Prezidentinin Administrasiyası</b>		<b>2016 icra edilib</b>	
<b>4.3.2. İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi</b>	<b>Azərbaycan Respublikası Prezidentinin Administrasiyası</b>		<b>2016 icra edilib</b>	
<b>4.3.3. Agentlik və "MİDA" MMC-nin yaradılması və Cəmiyyətin sərəncamında olan mənzilləri vətəndaşların güzəştə əldə etməsi qaydasının hazırlanması</b>	<b>Azərbaycan Respublikası Prezidentinin Administrasiyası</b>	<b>Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi</b>	<b>2016 icra edilib</b>	
<b>4.3.4. Maliyyə Sabitliyi Şurasının yaradılması</b>	<b>Azərbaycan Respublikası Prezidentinin Administrasiyası</b>		<b>2016 icra edilib</b>	
<b>4.3.5. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması</b>	<b>Azərbaycan Respublikası Prezidentinin Administrasiyası</b>		<b>2016 icra edilib</b>	